



Imperialist dövlətlər tərəfindən əzəli Azərbaycan torpaqlarına köçürülen ermənilərin mənəvi və hüquqi baxımdan heç bir bəraəti olmayan əməlləri XX əsrin əvvəllərindən başlayaraq 1918-ci ildə özünü ən pik həddə göstərib. Normal insan təfəkküründən uzaq olan erməni millətçiləri var olduğu gündən nəinki regionumuza, hətta bütün dünyaya təhlükə saçır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev mart soyqırımı tarixi faktlara söykənən sübutlarla şərh edib: "Azərbaycan xalqına qarşı ermənilərin soyqırımlar tövətməsinin tarixi hele xanlıqların son dövrüne təsadüf edir. XVIII əsrin əvvəllərində I Pyotr zamanında



Ekspert qeyd edir ki, bu hadisələrin başında duran bolşeviklərin sağ əli Stepan Şaumyan idi. Əldə olan sənəd və materialların hətta öteri də olsa nəzərdən keçirilməsi belə bir nəticə çıxarmağa əsas verir ki, 1918-ci ildə Azərbaycanın şərqində (Bakı, Quba, Şamaxı, Lənkəran və s.) Bakıdakı Şaumyan hökumətinin tam razılığı və Amazasp,

qərq olmuş - du. Tam 3 gün, 3 gecə yer - dən, göydən və dənizdən Bakıya bomba və qumbaralar yağmışdır. Bu qətləm Baki ilə məhdudlaşmış, Şaumyan, Avakyan, Arakelyan, Amazasp və Lalayan - Qubaya, qərbə - Şirvana və cənuba - Muğan və Lənkəra-

Erməni vəhşiliyinin təzahürü

Rusiya isti dənizlərə yiyələnmək üçün planlar hazırlamağa başladı. 1804-1812-ci illər Rusiya-İran müharibəsinin gedişində 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir və Rusiya imperatorluğunun nümayəndəsi P.D.Siyanovun imzaladıqları Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı Rusiyaya təbeliyinə keçdi. Mühərribədə Rusiyanın qələbəsi nəticəsində Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azerbaycan xanlıqları işğal edildi. İşgalin nəticələri 1813-cü il oktyabrın 12-də imzalanmış Gülüstan sülh müqaviləsi ilə təsdiq olundu. Daha sonra 1828-ci ildə Türkmençay müqaviləsi imzalandı və Azərbaycan iki yerə bölündü. O zaman dan da ermənilərin bu ərazilərə köçürülməsi başlanılib. Beləliklə, ermənilərin Qafqaza planlı köçürülməsi nəticəsində Zaqqafqaziyani "qana boyamağın" bünövrəsi qoyuldu. 1813-cü ildən Azərbaycan torpaqlarına köçən ermənilər zaman-zaman yerli azərbaycanlıları yaşadıqları dədə-baba torpaqlarından köçməsi üçün kiçik həcmli hückümlər etməyə başladı və bu, ildən-ile daha da böyükər soyqırımlarına şərait yaratdı. 1905-1906-ci illərdəki hadisələrdən nəticə çıxmayan Azərbaycanın o zamanki ziyalları, içtimai xadimləri və yerli əhalisi 1918-ci ildin 31 martında ağır formada qətlamlı üz-üzə qaldı.

Tatevos Əmirov və başqaları kimi daşnakları əli ilə törədilmiş qanlı cinayətlərlə, onun qərbində (Naxçıvan, İrəvan, Zəngəzur və Qarabağ) baş vermiş vəhşiliklər eyni dəst-xətti daşıyırırdı. Bu qanlı cinayətlərin bir məqsəd - "böyük Ermənistən" namine törədildiyi və vahid mərkəzden - Rusiyadan idarə olunduğu arxiv sənədlərindən aşkar çıxır.

S.Şaumyanın bu hadisələri ilk dəfə Tiflisdə heyata keçirmek istəyi olub, sonra isə Azerbaycanda. Lakin bu plan baş tutmadıqda, o, Bakıya gəlir. 1918-ci ildən əvvəllərində V.I.Leninin və İ.V.Stalinin imzaladıqları 13 nömrəli dekretlə Moskva Türkiyənin 6 vilayəti hesabına Qafqazda Ermənistən hökuməti yaratmaq niyyətini güdürdü.

Bolşevik-erməni planına görə, Moskva ermənilərə istinadən Qafqazda yerləsmək istəyirdi. Eyni zamanda Şaumyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan Astraxan, Petrovsk, Krasnovodsk və İran yolu ilə cəbhədən dönen erməni alaylarını Bakıda toplayır, onlara ruslardan ibarət "Qızıl ordu" təşkil edirdi. Bu surətə sırf ermənilərdən ibarət müteşəkkil "Qızıl ordu"nun başına cəllad Avakyan keçmişdi. Məhz bu qüvvə ilə 31 Mart qırğını törədilmişdi. Bu qətlamlı 3 gün içərisində minlərlə günahsız azərbaycanlıların qanı axıdıl-mış, mülklər, xanimanlar yerlə-yeksan edilmiş, hər təref qana

na keçərək on minlərlə azərbaycanlı qılıncdan keçirmişlər. Şamaxıda Əmirov, Salyan, Muğan, Lənkəran və Astarada Lalayev vəhşiliklər edirdilər. Nəriman Nərimanov həmin günləri belə təsvir edir: "Müsəlman hətta bolşevik olsayıd, ona aman vermirdilər. Daşnaklar deyirlər: Biz heç bir bolşevik tanımızıq, təkcə elə müsəlman olması kifayətdir".

Mart soyqırımı ilə bağlı Azerbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1919 və 1920-ci illərdə martın 31-i Milli matəm günü kimi qeyd olunmuşdur. Azerbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlılarının Soyqırımı Günü elan edilib. Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya icimaiyyətinə çatdırılmasını ilk gündən xariçi siyaset idarəsi və diaspor qarşısında mühüm vəzifelərden biri kimi müəyyənəşdirmişdir.

ABŞ-in Nyu-York statutının Senatı və Nyu-Cersi statutının Baş Assambleyası 31 Mart - Azərbaycanlıların soyqırımı tanıyan qətnamələr qəbul edib. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Meclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunub. Konvensiyaya

göre, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədi-



lə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ildən 31 Mart - Azərbaycanlıların soyqırımı tanıyan qətnamələr qəbul edib. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Meclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunub. Konvensiyaya

yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəyən sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüştü. Qeyd edim ki, arxiv sənədləri, soyqırımları təsdiqləyən coxsayılı dəlil-sübütələr bu

cinayətlə - beynəlxalq hüquqi və siyasi məsəlyəyətin reallaşması üçün imkanlar açır.

Musa BAĞIRLI,
"Respublika".